

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə tarix boyu ölkənin mədəni-ictimai həyatında mühüm rol oynamışdır. Dəfələrlə adının tarixin yaddasından silinmək təhlükəsi ilə üzləşsə də, yena də məğrur Gəncə varlığını qoruya bilmışdır. Bu şəhər həm də tarixi şəxsiyyətlər, mədəniyyət xadimləri yetişdirməklə də şöhrətlənmişdir. Ta qədim zamanlardan Gəncə mədəniyyətimizə, musiqimizə öz töhfələri ni vermişdi. Bu tarixi şəhərin xalqa bəxş etdiyi dünyaşöhrətli mədəniyyət xadimlərindən biri də bəstəkarlıq məktəbinin sütunlarından olan Fikrət Əmirovdur.

Bəstəkar və tarzən Məşədi Cəmil Əmirovun və Dürdanə Əmirovanın ailəsində dünyaya gələn Fikrət Əmirovun doğum tarixi 22 noyabr 1922-ci ilidir. Əslən şuşalı olan Fikrət hələ uşaqlıqdan atasının əsərlərinə qulaq asmış və bu da onun musiqiçi kimi formalaşmasında böyük rol oynamışdır. Lakin 1928-ci ildə atası Məşədi Cəmilin dünyasını dəyişməsilə, balaca Fikrətin çılınlarına böyük yük düşür. Yəşadığı çətinliklərə baxmayaraq, sənət yolunu davam etdirir. Bacısı Yaxşı xanımın oxuduğu mahnları tarda müşayiət edir. Bu isə bacı-qardaşa oxuduqları məktəblə yanaşı, ətrafdı da uğur gətirir. O zaman istedadlı uşaqları seçmək üçün Gəncəyə gelən Üzeyir Hacıbəyov Fikrət və Yaxşı xanımla da tanış olur. 1939-cu ildə Bakıya gelən Fikrət Əmirov Konservatoriyaya daxil olur. Beləcə, gələcək bəstəkarın taleyində məraqlı məqamlar başlayır. Oxuduğu müddət ərzində Bülbülə tanış olur. Bülbül onu Üzeyir Hacıbəyovun yanına getirir. Üzeyir bəyin xeyir-duası ilə sənət yoluna qədəm qoyan F.Əmirov onun yaradıcılığından bəhrelənir. Hətta Fikrət Əmirov Üzeyir Hacıbəyovun varisi adlandırıldılar. Bəstəkar özü isə Üzeyir Hacıbəyov haqqında deyirdi: "Biz hamımız Üzeyir məktəbindən çıxmışq". Sonralar Konservatoriyada təşkil olunan "Xalq musiqi kabinetini" nə rəhbərlik edən F.Əmirovun bəstəkarlıq sənətinə yiylənməsinin təşəbbüskarı da məhz Üzeyir Hacıbəyov olmuşdur. Ümumiyyətə, Üzeyir bəy Fikrət Əmirovun yaradıcılıq yolunda böyük təkanverici qüvvə olur. Böyük bəstəkar Musiqi Akademiyasında da Üzeyir Hacıbəyovun və Boris Zeydmanın sinfində oxuyur.

O, 1941-ci ildə orduya çağırıldığı üçün təhsili yarımcıq qalır. Voronej cəbhəsinə göndərilən F.Əmirov 1942-ci ildə xəstəliyi ilə əlaqədar ordudan təxis olunur. Ordudan qayıtdıqdan sonra Fikrət Əmirov Gəncə Dövlət Filharmoniyasında çalışır. Burada yaşadığı dövrədə bir neçə tamaşaçı musiqi yazır. Lakin 1943-cü ildə ali təhsilini davam etdirmək məqsədilə Bakıya qayıdır. Fikrət Əmirov geniş və olduqca rəngarəng yaradıcılığa sahibdir. O, musiqinin bir çox janrlarında əsərlər

Onu Üzeyir Hacıbəyovun varisi adlandırıblar...



yazmışdır. Əsərləri fundamentallığı ilə Azərbaycan mədəni irlisinin dəyərli nümunələrindəndir. Azərbaycan bəstəkarlıq məktəbinin korifeyle-rindən olan Fikrət Əmirov çoxşaxəli yaradıcılığında mahni janrından tutmuş operaya, baletə qədər bütün musiqi janrlarına öz möhürünyü vurmusdur. Fikrət Əmirov yaradıcılığında xalq mahnları ve müğamlardan bəhrelənmişdir. Eyni zamanda, bəstəkar Avropa musiqi ənənələrini də musiqimizə gətirmiştir. Dahi rus bəstəkarı Dmitri Şostakoviç Fikrət Əmirov haqqında yazdı: "Fikrət Əmirov zəngin melodik diliə malikdir. Melodiya onun yaradıcılığının ürəyidir. Öz əsərlərində bəstəkar musiqi folklorundan geniş istifadə edir. Azərbaycan folklorunun Əmirov musiqisine bilavasitə təsiri göz qabağındadır".

Fikrət Əmirov Azərbaycan professional musiqisində müğam-poema və simfonik müğam janrlarının əsasını qoymuş, zəngin musiqi xəzinəmizdə yeniliyə imza atmışdır. Böyük bəstəkarımızın "Sevil" operası, "Nəsimi" dastanı, "Xəzəri fəth edənlər", "Min bir gecə", "Nizami" baletləri, "Ürəkçalanlar", "Xoş xəbər", "Gözün aydın" operettaları, "Şur", "Kurd Ovşarı" simfonik müğamları və bir sıra sütilərini Azərbaycan musiqi tarixində xüsusi yer tutur. Eyni zamanda bəstəkar metso-soprano, kamera orkestri və nağara üçün "Gülüstən", "Bayatı-Şiraz" simfonik müğamının, böyük simfonik orkestr üçün "Azərbaycan qrvürləri"nin, forte-piano üçün iki miniatürün və bir si-



ra məşhur mahnırların da müəllifidir. Onun ən məşhur mahnırlarından biri Hüseyn Cavidin "Şeyx Sənan" dramına yazdığı "Kor ərebin mahnisi" və "Dağlar qızı Reyhan"dır. Fikrət Əmirov, eyni zamanda bir sıra kinofilmlərə - "Səhər", "Böyük Dayaq", "Yaşamaq gözəldir, qardaşım", "Mən ki, gözəl deyildim", "Sevil", "Nəğmə dərsi" və "Firəngiz" bədii filmlərinə də musiqi yazmışdı.

Bəstəkar yalnız Azərbaycanda deyil, dünya miqyasında da tanınıb, sevilib. Onun 1948-ci ildə yazdığı "Şur" və "Kurd Ovşarı" simfonik müğamları bir çox ölkələrdə, Bolqarıstan, Belçika, Fransa, ABŞ-in konsert salonlarında böyük coşqu ilə səslendirilib. Fransanın "Disk" musiqi jurnalında bəstəkarın simfonik müğam yaradıcılığına yüksək qiymət verilmişdir. "New-York Times" qəzeti isə ABŞ-da "Şur" simfonik müğamının yazıldığı qrammofon valının buraxılmasını xəbər verirdi. 1950-ci ildə bəstəkar dördhissəli "Azərbaycan" simfonik süitasını bəstələmiş, ardınca isə Cəfər Cabbarlının "Sevil" əsəri əsasında musiqi tarixində ilk milli lirik opera olan "Sevil" operasını yazımışdır. Fikrət Əmirovun geniş yaradıcılığında vokal janrının da özünəməxsus yeri var. O, üç romans və müxtəlif janrda iyirmi beşdən artıq mahnının müəllifi idi. 1970-ci illərdə "Nəsimi" vokal xoroqrafik poeması, simfonik orkestr üçün "Azərbaycan qrvürləri", "Gülüstən-Bayatı-Şiraz" simfonik müğamı və "Min bir gecə" nağılları əsasında eyniadlı balet yazılmışdır. 1984-cü ilin yanvar ayında "Nizami" baletini tamamlayan bəstəkar fevralın 20-də dəyərini dəyişir. SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirov I Fəxri Xiyabanda dəfn olunub.

Ramidə YAQUBQIZI,
"Respublika".